

UOT 75.04

QIZQAYIT QULUYEVA***AZƏRBAYCANIN ƏMƏKDAR RƏSSAMI G.D.BRİJATYUKUN
YARADICILIQ NAILİYYƏTLƏRİ**

Məqalə Azərbaycanın əməkdar rəssamı Gennadi Brijatyukun bədii yaradıcılığının tədqiqinə həsr edilmişdir. Əzim Əzizimzadə adına Bakı Rəssamlıq Məktəbinə fasılalarla bitirən Brijatyuk Abşeron rəssamlıq məktəbinin görkəmləri nümayəndəsi hesab edilir. Rəssamın yaradıcılığında peyzaj təsvirləri mühüm yer tutur. Xüsusilə Abşeron peyzajları rəssamın bədii yaradıcılığının mühüm hissəsini təşkil edir. Brijatyukun yaratdığı tablolar içərisində isə quş və gül təsvirləri çoxluq təşkil edir. Əməkdar rəssamın yaradıcılığının mühüm istiqamətləri, yaradıcılıq üslubu, texnika və janr seçimi məqalədə tədqiq olunan məsələlər sırasındandır.

Açar sözlər: *Rəngkarlıq, obraz, təsvir, mücərrəd, kompozisiya*

Azərbaycanın əməkdar rəssamı Gennadi Demyanoviç Brijatyuku fitri istedad sahibi kimi diqqəti çəkən, eyni zamanda sosial əhatəsinin sərhədlərinə siğmayan, yəni tamamilə nadir şəxsiyyət kimi səciyyələndirmək olar. Bu ucaboy, sarışın, göygöz gənc cəlbedici görkəmə malik idi, cəzibədar qalın səsi və cəzibədar təbəssümü ilə qeyri-ixtiyari diqqəti cəlb edirdi. Onun əsərləri də tamaşaçıları valeh edir, onları əfsanəvi gerçəkliliyə aparır. Sənətkarın yaradıcılığında işıq saçan boyalar və parıldayan daş-qas kimi bəzədilmiş məkan, poeziya və təsviri sənət, lirika və romantika, həyat eşqi və dünya gözəlliyyini dərkətmə duyğusu həyatın aramsız axını ilə vəhdət təşkil edirdi.

1935-ci ilin 30 yanvarında Gəncədə hərbi ailəsində dünyaya göz açan Gennadi cəmisi iki il Nizami yurdunun ab - havasını duya bilmədi. Belə ki, sonradan ailələri atasının xidmət yerini dəyişməsi ilə əlaqədar Bakıya köçübələr. Bir-neçə il sonra Böyük Vətən Müharibəsinin başlanması ilə ailələrində hökm sürən nikbinlik atasının müharibəyə səfərbər edilməsindən sonra təzadlı yaşıntılarla əvəzlənir. Bir müddət sonra ailələri onun hələk olması xəbərini alır, anası iki oğlan uşağı ilə ağır həyat sınaqlarına tuş gəlməli olur. 18 yaşında Bakıdakı Ə.Əzizimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunması ilə Gennadinin həyatında yeni mərhələ başlanır.

Rəssamlıq məktəbinə 18 yaşında gələn G.Brijatyukun burada qazandığı pis vərdişlərdən biri də onun içkiyə meyl salması oldu. Özündən yaşı - müharibənin dəhşətlərini görüb gəlmış tələbələrin "əsl sənətkar"lığın yolunun içki ilə baş - başa qalmaqdən keçdiyi qənaətinə inanan gənc rəssamın bu "tövsiyyə"yə əməl etməsi çox təəssüf ki, onu ömrünün sonuna kimi izlədi. Bəlkə də ölümünün tezleşməsini şərtləndirən başlıca amil oldu. Tələbəlik dövründə vurguladığımız bu çatışmazlıqlar və onun məktəbin nizam - intizam qaydalarına təbe olmaqdə çətinlik çəkməsi Gennadinin bir - neçə dəfə oradan qovulub - bərpa olunması ilə nəticələnmişdi.

1958-ci ildə rəssamlıq məktəbinin diplomunu əlinə alan gənc rəssam ali təhsil almaq arzusu ilə Moskvaya yolları. Amma onun antirealizm ruhlu mövqeyi V.I.Surikov adına Moskva Rəssamlıq İnstитutu rəhbərliyinin xoşuna gəlmir və o, imtahana buraxılmır və kor - peşman geri qayitmalı olur. Artıq özünü azad hesab edən G.Brijatyuk Bakıda da mövqeyini dəyişmir. Sənətin ideologiyaya bağlılığı ilə heç cür barışa bilməyən gənc rəssam, çörək pulu qazanmaq xatirinə də olsa həmin ideologiya yaradınanın və xələflərinin portretlərini çəkmək istəmir.

Əlavə edək ki, tanınmış rəssamların G.Brijatyukun əsərini bəyənməsi və yaxın ətrafinin onu yeni əsərlər yaratmağa həvəsləndiririb. Onun 1969 - 1971-ci illərdə çəkdiyi "Avtoportret" (1969), "Qadın portreti" (1969), "Bakı axşamçağı" (1969), "Bakı" (1970), "Avtoportret"

(1970), "İliç buxtası" (1971), "Avtoportret" (1971), "Mədən fabriki" (1971), "Metallurgiya zavodu" (1971), "Şaxta" (1971), "İnqüles şaxtası" (1971), "Köhnə şaxta" (1971), "Zənginləşdirilmiş fabriki" (1971) və s. lövhələri həmin dövrün yadigarlarıdır.

G.Brijatyukun "Ana və uşaq" tablosunda da hissələrin bədiiləşdirilməsinin estetik tutumu diqqətçəkəndir. Əvvəlki əsərdəki "incəlik"dən fərqli olaraq bu dəfə zərif duyğuları şaquli kompozisiyada rənglərin təzadi ilə ifadə edən rəssam, bununla da məna-məzmun açıımına xidmət edən dominant hissəni tamaşaçı diqqəti üçün konkretləşdirmişdir. Ananın profil - tünd təqdim olunmuş çöhrəsinin sonluğunu işıqlı xətlə vurğulayan müəllif, əsas diqqəti körpənin sığındığı ana bədənindən yönəltmişdir. Hissələrin bu cür təsirli durumunu incəliklə ekspressivliyin qoşağından əldə etməyin nə qədər çətin olmasının qarşılığında, əsəri gerçəkliyə özünəməxsus "Brijatyuk baxışı"nın daha bir yaddaqalan nümunəsi saymaq olar.

"Madonna və uşaq" tablosu da əbədiliyi danılmaz olan ülvi ana məhəbbətinə həsr olunub. Etiraf edək ki, mövzunun belə duyğulandırıcı ifadəsinə-bədii şərhinə rast gəlmək çox çətindir. Şaquli kompozisiyadakı motiv ümumi görünüşünə görə təsviri sənətdəki oxşar görüntülərdən elə də fərqlənmir. Ona görə də G.Brijatyukun bu madonnası ənənəvi mövzu və motivlərə yeni və özünəməxsus münasibət sərgiləmək baxımından başqalarına nümunə ola biləcək tutumdadır. Rəssamin özünəməxsusluğu motivin daşıdığı incə analıq hissələrini rəngin və onun çalarlarının vasitəsi ilə ifadə etməsində nümayiş etdirdiyi yüksək sənətkarlıqdadır. Körpəsinin sinəsinə sixmiş gənc ananın təsvirin dominantına çevrilmiş baxışlarında heyrottamız "yaşantı məcmusu" duyulmaqdadır. Yaşanan analıq hissinin - bala sevgisinin qürurdوغuruculuğunu çevirilməsinin psixoloji -estetik tutumuna ilgimsayağı rəng tutumu verən G.Brijatyuk, bütünlükdə, təsvirin uzun müddət unudulmayacaq obrazı çevriləməsini şərtləndirmiştir. Ananın çöhrəsini, bədənini və onun körpəsini çox sevdiyi bənövşəyi rənglə şəkəri çaların qeyri - adı incəliklə əldə olunmuş qoşağından təqdim edən rəssam, son nəticədə, zoğalı - göy yerliyin qarşısında, ağ ipək örpəklə əhatələnən gənc ananın portretinin ovsunlayıcı tutumuna nail olmuşdur. Doğrudan da portretin üz cizgilərini pastelsayağı incə çalarlarla gerçəkləşdirən G.Brijatyuk bu zərif tutumda yalnız iri gözlərin qabarıqlığını əldə etməklə, əslində onu kompozisiyanın dominantına çevirmiş və portretin estetik təsir gücünü birbəş artırmışdır..

Rəssamin yaradıcılığında yer alan, özündə ana və uşaq mövzusunu ehtiva edən daha bir əsər də vardır. Onun bədii şərhinin bu mövzulu digər lövhələrdən fərqləndiyi duyulandır. Belə ki, kvadrat şəkilli bu kompozisiyada pozadan tutmuş onun rəng həllinə və plastik şərhinə qədər hər şey dinamik tutumdadır. Körpəsinin sinəsinə sixan ananın nəzərlərini tamaşaçıdan yayındırması da bu mövzuda çəkilmiş tablolarda rast gələ bilməyəcəyimiz bədii həll formasıdır. Əsərin kompozisiyani təşkil edən bütün detalların iri və ekspressiv yaxıllarla işlənməsində yaşananların təravətini sona qədər qoruyub saxlamaq istəyinin mövcudluğu qabarıldır.

Rəssamin düşüncələrini "sirr qati"na bələnmiş kimi görünən kompozisiyalarda ifadə etməsində təkcə respublikada özlərini müasirliyin liderləri kimi təqdim edənlərə cavab vermək istəyi durmurdu. Əslində onun tətbiq etdiyi bütün "izm"lərin mayasında özünüifadə dururdu, Odur ki, o, realist-gerşəkci olanda da, semiotikliyə tapınanda da kifayət qədər səmimi, hamı üçün yeni və maraqlı idi.

Müxtəlif güllərin və quşların təsvirinə G.Brijatyukun bir çox kompozisiyalarında rast gəlmək mümkündür. Bu motivə tez - tez müraciəti təsadüfi saymaq olmaz. Yaradıcılığında lirik - romantik ruhun aparıcı rol oynadığını nəzərə alsaq, onda lirik ovqat yaradıcısı olan quşların və güllərin zaman - zaman kompozisiyalara daxil edilməsini təbii hesab etmək olar. "Bahar" tablosunda tünd fonda gül açmış yasəmən ağacını və onun ətrafa yayılan rahiyyəsinə üz tutan bülbülbü bir araya gətirən rəssam, bununla həm onların cəlbediciliyini, həm də incə hissələri aşılığını göstərə bilmışdır. Həqiqətən də kompozisiyada çoxluq təşkil edən yasəmən salxımları

ilə əhatələnən və el arasında daha çox "köksü sarı" ayaması ilə tanınan bülbülbün qoşağında tamaşaçını duyğulandıracaq bədii - estetik məqamlar kifayət qədərdir.

Bənövşəyi-yasəməni boyan Briyatukun sevimli rəngi idi, sənətkar Abşeron mənzərlərində məhərətlə bu boyanı dolğun indiqo, kinovar, qızılı, firuzəyi və şəffaf-bəyaz çalarlarla uyğunlaşdırır. O, bu torpağın özünəməxsus estetikasını, nizamsız səpələnmiş tikililərini, Xəzərin parıldayan firuzəyi sularını, qızılı qumsallıqları, mavi səməni, gecə qaranlığında göylərə ucalan çinarları misilsiz həssaslıqla duyurdu. Onun romantik ilhamından bütün dünya qadınlarına həsr etdiyi gözəl şeirlər doğurdu. Rəssam ötən əsrlərdən biza Cokonda təbəssüm ilə güllümsəyən qadınların, müəmmalı gözəllərin, nəcib xanımların portretlərini yaradırdı. Onun əsərlərində biza qaranlıqdan baxan qadınlar daxilən işıq saçır, ətrafa qızılıqlı ətri yayır. Rəssam qadın bədəninin gözəlliyyini ustalıqla təsvir edir. «Çılpaq qadın» tablosu Briyatukun ən gözəl əsərlərindən biridir. Kətan üzərində təsvir edilən qız öz saflığı ilə nəzəri oxşayır, onun zərif ağ dörisi firuzəyi çalarlarla ahəng təşkil edir, onun üzərinə yan tərəfdən mülayim hərarətli işıq axını süzülür.

Brijatyuk olduqca məhsuldar rəssam idi. Rəssamin sözlərinə görə, ona yüksək ilham galəndə gün ərzində üç əsər yaradırdı. Gennadi Briyatuk sağlığında şöhrət tapdı, onun əsərləri həm Azərbaycan muzeylərinin fondlarına, həm də dünyanın Fransa, Böyük Britaniya, İtaliya, Türkiyə, Almaniya, ABŞ kimi digər ölkələrində iri özəl toplulara daxil oldu. Lakin bəzən qocalığında tənha qalan, yaratdıqlarını pula satmaq bacarığı olmayan rəssam əsərlərini təsadüfi adamlara dəyər-dəyməzinə satırırdı. O, bundan heç də həyəcanlanmırırdı: «Mən yaradıcılıq prosesinin özünü sevirəm. Hazır, tamamlanmış əsərin mənim üçün mahiyyəti yoxdur». Onun öz fəlsəfəsi, öz əqidəsi var idi. Dünyada bütün canlılardan yalnız insane bəxş edilmiş sevgi duyğusu sözün ən geniş mənasında onun tanrısı idi. Bu, hər şeyə üstün gələn hərtərəfli duyğu onun təbiətinə hakim kəsilmədi.

G.Brijatyukun yaratdığı "möcüzə qanunları" özündə əsas həyat ünsürlərinin sarsılmazlığını ehtiva edir. Onlar zaman - zaman dərkə, qarşılıqlı münasibətlərə gire, gözlənilməz tutumda gerçəkləşə, bununla belə təbii - əzəli dəyərləri qorumaq gücündədir. Dünya gözümüzdə dəyişsə də, o daxili məntiqini itirmir, əksinə, yenisini qazanır və bu məntiqə bütün gerçəkliyi əhatə edir. Amma əslində, rəssamın xəyalı - ideal formalarda ifadə olunan düşüncələri özüne qarşı arzulanan diqqəti görə bilməyən böyük rəssamın əhatəsində olanlara isməri, cəmiyyətin yeniləşməsi arzusu ilə səsleşən bədii işarələr idi.

ƏDƏBİYYAT

1. Əliyev, Z. Gennadi Briyatukun şərqli ruhu // Kaspi. 2018. 8-10 sentyabr. S.24.
2. Məlikova Ş. Gəncə rəssamları [Bakı]: [Xalq Bank], [2013].

*Rəssam-sənətşünas
e-mail:giza-91@hotmail.com

Gizgəyt Guluyeva

HONORED ARTIST OF AZERBAIJAN G.D.BRIDHZATYUK'S CREATIVE ACHIEVEMENTS

The article is devoted to the investigation of the Honored Artist of Azerbaijan Gennady Bridhzatuk's artistic activity. Bridhzatuk, who graduated from Baku Art School named after Azim Azimzade with intervals, is considered the outstanding representative of Absheron art

school. The landscape drawings occupy the important place in the artist's activity. In particular, Absheron landscapes form the important part of the artist's artistic activity. There are many images of bird and flower in the works created by Bridhzatuk. The important directions, the creative style, technique and genre selection of the Honored Artist's activity are among the problems investigated in the article.

Keywords: Painting, image, description, abstract, composition

Гызгайыт Гулуева

ТВОРЧЕСКИЕ ДОСТИЖЕНИЯ ЗАСЛУЖЕННОГО ХУДОЖНИКА АЗЕРБАЙДЖАНА Г.БРИЖАТЮКА

Статья посвящена изучению художественного наследия заслуженного художника Азербайджана Геннадия Брижатюка. Брижатюк, окончивший Бакинское художественное училище имени Азима Азимзаде, является ярким представителем Абшеронской художественной школы. Пейзажные рисунки играют важную роль в творчестве художника. В частности, Апшеронские пейзажи составляют важную часть художественного творчества художника. Табло птиц и цветов составляют основную часть художественного наследия Брижатюка. Важные аспекты художественного творчества художника, креативный стиль, техника и жанровый выбор относятся к числу вопросов, исследуемых в статье.

Ключевые слова: Живопись, изображение, описание, абстрактный, композиция.

(AMEA-nın müxbir üzvü Cəfər Qiyası tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlk variant 03.07.2019

Son variant 23.09.2019